



**Nizami Tağısoy,**  
filologiya elmləri doktoru,  
professor,  
ədəbiyyatşunas-tənqidçi

Azərbaycan müstəqilliyini bərpa etdiğən sonra mədəniyyətimizdə, sosial-ictimai həyatımızda, ədəbiyyatşunaslığımızda və fəlsəfi-etik-es-tetik yondo gedən dəyişikliklər pedaqoji-psixoloji aspektde aparılan işlərin konseptuallaşdırılmasında, dərinleşdirilməsində və sistemləşdirilməsində də pozitiv yeniləşmələrə getirib çıxardı. Adları çəkilen bu sahələrdə lügətçilik fəaliyyəti də öz dinamikası ilə fərqlənməyə başladı. Müxtəlif tipli soraq və terminlər kitabları, ikidilli, üçdilli və dördəlli lügətlər ortaya geldi. Azərbaycanda müxtəlif elm sahələrində aparılmış bu elmi, tədris və telim əhəmiyyətli və yonlu kitablar, lügətçilərin rol və mahiyyətinə toxunmadan səriştəli pedaqoq-alim, nəzəriyyəçi və praktik, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Heydər Alahyar oğlu Cəfərovun lap yenice üzü işq görmüş "Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lügəti" kitabı ilə bağlı qənaətlərimizi bölüşmək isteyirik. Bəri başdan qeyd edək ki, Heydər Cəfərov Azərbaycan pedaqoji təffekkürü sahəsində yetərinə tanınmış mütəxəssisidir. Onun pedaqoji elmin müxtəlif məsələlərinə həsr etdiyi məqale və materialları, dərs vəsaitləri və programları, xüsusiüle ölkəmizdə ilk dəfə pedaqoji valeologiya və didaktogeniya, təhsildə sağlam həyat tərzi, təhsil alanların sağlam həyat tərzinin ictimai-pedaqoji əhəmiyyəti, onların asudə vaxtının səmərelə təşkili və digər problemlərə aid tədqiqatları bir qayda olaraq fərdi baxış bucağı ilə seçilməsi ilə yanaşı, problemin daim ontoloji qatına enməklə digər mütəxəssislərin yanaşmasından seçilir.

El arasında məsəl var: "Bünövəsi möhkəm olan ev, dağlımaz". Bu məsələnin Heydər Cəfərova birbaşa aidiyyəti vardır. Çünkü biz bunu az qala yarım əsti haqlayan bir tanışlığımız dövründə onun nəzəri-praktik qabiliyyətinə, elmi eruditiyasına yaxından bəled olan bir təfəkkür sahibi kimi deyirik.

Heydər müəllimlə biz 1971-1975-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universitetinin) rus dili və ədəbiyyati fakültəsində bir qrupda təhsil almış, birgə yaşaşmış, birgə dərslərə, imtahanlara hazırlaşmış, kitabxanalara getmiş, birgə məşqərlər etmiş, həyatın sinaqlarına birgə sına gərmişik. Çox nadir hallarda mühazireçi müəllimlərimiz bize konkret fəndən digər tələbələr kimi bilet çəkib hazırlaşmağa imkan vermişdir. Əksər hallarda mühazireçi müəllimlərimiz imtahanlarda bizim üz-üzə cavab vermək ümidiyimizi ürəyimizdə qoyub bize mexaniki "əla" qiymətlər yazmışlar. Heydər mənə, mən Heydəre daim qol-qanad verib, bir-birimizi əla oxumağa sövq etmiş, təhsilimizi fərqlənmə diplomu ilə başa vurmuşuq. Birgə aspirantura keçmiş, eyni vaxtda dissertasiya müdafiə etmiş, eyni bir ali məktəbdə mühazirelər oxumuş, bir-birimizin uğurlarına sevinmişik. Heydər həm tələbəlik illərində, həm aspiranturada təhsil aldığı dövrlərdə, həm də səriştəli pedaqoq-alim kimi fəaliyyət göstərdiyi vaxtlarda çalışdığı kollektivdə öz yenilməz reputasiyası ilə

fərqlənmişdir. İndi neçə onilliklər ar-xada qalsa da, Heydər yənə də həmin əlçılşanlıq və sövqlə yaşayıb işləməkdə, pedaqoji elmimizə öz la-yıqli töhfələrini verməkdədir.

Bax, Heydər müəllimin qeyd etdiyimiz həmin məsuliyyəti sayəsin-də onun uzun illər ərzində üzərində çalışıldığı "Azərbaycanca-rusça pe-daqoji-psixoloji terminlər lügəti" adlı sanballı kitabı araya-ərsəyə gəlmışdır. Bəs Heydər Cəfərovun ortaya qoyduğu adını çəkdiyim kitabının başlıca məziiyyətləri nədən ibarətdir? Bu, fikrimizcə, özünü aşağıda toxunacağımız məqamların işıqlan-dırılmasında ortaya qoyur. Pedagoji-psixoloji terminlər lügəti, adından da göründüyü kimi, pedagoji-psixoloji sahəde çalışan mütexəssislerin, müəllimlərin, tələbələrin tədris za-mani və tədqiqat apardıqları vaxtlar-da istifadə edəcəkləri mühüm elmi-nəzəri-praktik vəsaitdir. Bu kitabın çoxsayılı terminlərin nəyi özündə eh-tiva etməsində, tələbələrin və tədqiqatçıların yeni anlayışlarla tanış olmasında, yaxud yaddan çıxarılmış pedagoji-psixoloji terminlərin yenidən yaddaşa bərpa edilməsində və s. rolu danılmazdır.

Bunu da qeyd edək ki, hələ 1971-ci ildən başlayaraq, Azərbay-


informasiyanın toplanması da nə mümkün deyil, nə də onun bütün cəmiyyətin tələblərini ödəməsi real görünür. Heydər Cəfərovun tərib etdiyi lügət sahə lügətçilik terminolojiasını ehate etse də, bu lügət məhz iki (Azərbaycan və rus) dildə tərib edilməsi ilə əlamətdardır. İşin çətinliyi ondan ibarətdir ki, müəllif burada hər bir konkret halda hər bir söz, anlayış və terminlərin tərcümə-sini verir, buna görə də lügət struktur və forma baxımından da fərqli təsir bağışlayır. Azərbaycanca-rusça tərib edilən bu lügət rusdilli istifadəçilər üçün də kifayət qədər izah-lar verir. Məsələn, lügətdəki "alicə-nablıq" - "blaqorodstvo", "velikodushe", "ambivalent təfəkkür" - "ambi-valentnoe müşlenie" (s. 15), "anlamanın səviyyəsi" - "urovenç ponimanie", "antropogen dəyişikliklər" - "antropogenne izmenenie" (s. 17), "atatik təfəkkür" - "atatičeskoe müşlenie" (s. 20), "biheviorizm" (fəlsəfi, pedagoji-psixoloji cəreyan) - "bixe-viorizm" (filosofskoe, psixoloqo-pe-daqoqiceskoe) (s. 29), "diferensial psixologiya" - "differenčialnaya psixologiya", "disleksiya" - "dislekciə" (s. 57), "divergent təfəkkür" - "diverqentnoe müşlenie" (s. 57), "em-pirik psixologiya" - "gmpriceskaə

nası ilə əlaqədardır. Bu məsələləri nəzərə alan Heydər müəllim lügətin təribi zamanı onun məqsədindən asılı olaraq qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlir. Bi-zə belə gəlir ki, lügətçilik fəaliyyəti ilə məşğul olanlar, hər şeydən öncə, onun tədrisi məqsədi, tətbiqi istiqaməti haqqında daha çox düşünməlidirlər. Heydər müəllim 45 idir ki, tədris fəaliyyəti ilə məşğul olduğundan və ali məktəblerin işindəki bir sıra kəm-kəsirləri yaxşı biliyindən, onun bu lügətdindən nəinki arayış materialı, həm də müstəqil tədris materialı kimi istifadə etmək olar.

Müasir dövrün inkişafı və qlobal-laşma şəraiti həm konkret dillərdə, həm də konkret elm sahələrində gedən çeşidli informasiya axını ilə əlamətdardır. Odur ki, həm konkret elm sahəsində, həm də beynəlxalq kom-munikasiya şəraitində tərcümə olunan anlayış və terminoloji vahidlərin başqa dila necə çevrilmesi sahəsində dərəin biliklärə malik olmadan dar sahələrde (bizim təqdirde pedagoji-psixoloji elmlər aspektində) konkret ixtisas üzrə zəngin elmi biliklär olmadan lügətçilik sahəsində də uğur qazanmaq inandırıcı görünür.

Terminoloji ikidilli bu lügət konkret pedagoji-psixoloji terminologiya-

## Pedaqoji-psixoloji terminologiyamızın yeni adekvat mənzərəsi



can leksikologiyası -frazeologiyası və rusistikası sahəsində tanınmış alim, prof. Məmməd Tağıyevin rəhbərliyi ilə ikidilli Azərbaycanca-rusça lügət hazırlanarkən o, biz tələbələri də lügət kartotekalarının yazılımasına və lügətin hazırlanmasına cəlb etmişdi. O vaxtlar biz tələbələr həmin lügətin hazırlanmasında ya-xından iştirak edirdik. Və burada ən çox fəallığı və lügətçilik fəhmi ilə fərqlənən də məhz Heydər idi. Yəni onun lügət yaradıcılığına meyli də həmin vaxtlardan yaranmışdı. Buna görə də H.Cəfərovun adı çəkilen lügətinin araya-ərsəyə gəlməsi təsadüfi xarakter daşıdır.

Heydər Cəfərovun ortaya qoyduğu pedagoji-psixoloji terminlər lügətində yer almış anlayışlar pedagoji-psixoloji nəzəriyyə və praktikada daha çox ehtiyac duyulan anlayış və terminlərdir. Heydər müəllimin bu lügəti ilə yaxından tanış olarkən müyyəyenləşdirmək olur ki, müəllif müxtəlif pedagoji-psixoloji məktəb və cəreyanlara münasibətdə neytrallıq nümayiş etdirməyə can atmaqla onlardan hər birinin fərqli izahının təsiri altına düşmür, eyni zamanda müasir nəzəriyyə və praktikada olan anlayışların mühüm tən-densiyanının izahını verməyə çalışır.

Məlum olduğu kimi, hər bir lügət öz epoxasının məhsuludur. Hər hansı müyyəyen dövrün leksik-terminoloji xüsusiyyətini eks etdirmək lügət həm də dövrün fəsəfəsini, ideologiyasını eks etdirir. Hər bir yenı epoxa mühüm ictimi, siyasi, iqtisadi, mədəni, kulturoloji dəyişiklikləri eks etdirmək öz dövrün lügətini tələb edir. Çünkü əvvəl yaradılıb ortaya qoyulmuş nümunələr dövrün leksik, terminoloji sistemine, müasir vəziyyətinə uyğun gelmir. XXI əsrin əvvəllərində, yəni bu günümüzə ortaya çıxan Azərbaycan leksikoqrafyası müxtəlif səfərləri ehate edən ən çəsidi və rəngarəng lügət informasiyasının ortaya gəlməsini diktə edir. Müasir dövrde siyasetdə, iqtisadiyyatda, mədəniyyətdə, elmdə və təhsildə gedən dəyişikliklər dil si-tuasiyası və terminologiyada da dəyişikliklərin baş verməsini dinamikləşdirir. Odur ki, lügətlərin tərib etdilməsi son dərəcə ezbəli və üzüçü bir prosesdir. Lügətçilik daim yenilənən bir sahə olduğunu, heç şübhəsiz ki, bir lügət daxilində konkret sahədə baş verən yeniliklərlə bağlı

psixologiqə" (s. 67), "intuitiv təffəkkür"

- "intuitivne müşlenie" (s. 139), "konvergeniya nəzəriyyəsi" - "teoriya konvergenii" (s. 158), "paleopsixologiya" - "paleopsixoloqie" (s. 251), "pedaqoji cəreyanlar" (praqmatizm, ekzistensializm, biheviorizm, neotonizm, rekonstruktivism, humanizm, futuralizm, multikulturalizm, eksperimental pedaqogika, perenializm, essensializm, tolerantlıq) - (s. 253). Bunların hamısı da rus dilində müvafiq şəkildə tərcümə edilərək Azərbaycanca mətinin qarşısında yerləşdirilir.

Heydər Cəfərovun adını çəkdiyi kitabının üstün cəhəti həm də ondan ibarətdir ki, birinci, müəllif hər iki elm sahəsinin (pedagojika və psixologiyanın) nəzəri, praktik və metodoloji problemlərini derindən bilir, ikinci, o, Azərbaycan və rus dilərinin qrammatikasını kamil mənimsəmiş mütəxəssisdir, üçüncü, tərcümə sahəsində respublikamızda fəaliyyət göstərən ən səriştəli tərcümə praktiklərindən, mütərcimlərdən dir. Eyni zamanda tərcümə nəzəriyyəsinin, praktikasının əsas meyar və ölçülərini hər iki dildən bir-birinə mükəmməl tərcümə etməyi bacaran nadir təfəkkür sahiblərindəndir.

Bunu da nəzərə almaq lazımdır ki, söz, anlayış, və terminlərin tərcüməsi daim böyük çətinliklər ortaya atır. Bu isə, məlum olduğu kimi, bəzi sözlərin mənasının müxtəlif dillərde bir-birinə uyğun olmaması və sözlərin hər bir dildə müstəqim mə-

nin xüsusiyyətini özündə birleşdirir. Lakin eyni zamanda bu lügətdə elə anlayış və ifadələr də vardır ki, onlar istər-istəməz etnologiya, etika, estetika, felsefə, psixogenetika, valeologiya, struktural və posmodernist cəreyanlara əlaqəli şəkildə lügətdə yer alır. Heydər Cəfərovun tərib etdiyi bu ikidilli terminoloji lügət həm də özündə bir sıra vəzifelərin həllini nəzərdə tutur: a) lügətə daxil edilən terminlərin əsas vəzifeləri ortaya qoyulur, b) terminoloji lügətin layihələndirilmə prinsipi müəllif tərifindən düzgün müyyənəşdirilir, c) lügətdə yer almış terminoloji vahidlərin təşkil olunma xüsusiyyətləri nəzərə alınır. Eyni zamanda burada ixtisas üzrə konkret terminin işlənmə tezliyi, pedagoji-psixoloji sahədə bu terminologiyanın dəyəri, terminin hər bir (Azərbaycan və rus) dilde işlənmə zəruriyyi diqqət mərkəzində dayanır.

Terminoloji ikidilli lügətlərin təribi zamanı aşağıdakı prinsiplərin də gözlənilməsi vacibdir. Bu mühüm vəzifənin də öhdəsindən Heydər müəllimin lüginqincə gəldiyini görə bilirk:

1. Sistemlilik prinsipi - bu, hər sahə üzrə olan terminoloji lügətlərdə müxtəlif cür olur. Burada seçilmiş leksik vahidlərin mövzu ilə bağlılığı, əlaqəliliyi ierarxiyaya tabe olmaqla müxtəlif tipli əlaqələrdə ortaya qoyulur. Heydər müəllimin təqdim etdiyi lügətdə sözlər konkret qrupa bölünməklə müvafiq olaraq əsas makrosahəylə əlaqədə verilir.

2. Kommunikativ dəyər prinsipi - terminoloji lügət üçün leksikanın seçiləsi mühüm rol oynayır. Belə olduğu halda prinsipin realizasiyası prosesində elə leksik vahidlərə yer verilir ki, onlar bir-biri ilə daha geniş uzlaşma imkanına malik olur. Lügət tələbənin, təlim alanın nitq fəaliyyətinin dəyəri yaxşı modeləşdirə bilir.

3. Komplektləşdirme prinsipi - bu prinsip imkan verir ki, bir lügətdə müxtəlif elementlərin mənasını müyyənəşdirmək mümkün olsun. Eyni zamanda alınacaq anlayışlarla bağlı zəruri məlumatlar çatdırılır. Bu prinsip daxilində dilin bütün struktur səviyyələrinin öyrənilməsinin nəticəsi möhkəmlənir, dil vahidlərinin məzmun və forma planı arasında münasibətlər dinamikləşdirilir.

**Davamı növbəti sayımızda**